

- Şeir kitabına təqdimat keçir-  
mədin deyəsən...

- Şeirlər kitabı Yaradıcılıq Fon-  
dunun dəstəyiyle çap olunmuşdu.  
Kitabın çapında heç bir maddi-  
mənvi əziyyətim olmadı. Onlar  
mənə 300 pulsuz kitab hədiyyə  
elədilər. Kitabları satışa vermə-  
dim. Bir neçə kitab dükənəna ve  
kitab kafelərinə payladığ. Elan  
verdik. Oxucular özləri gəlib gö-  
türdülər. Pulsuz paylandı kitab.  
Yaradıcılıq Fondunun özündə təq-  
dimat olmuşdu. O imzalardan biri  
də mən idim. Amma həmin təqdi-  
mat mərasimində özüm iştirak  
edə bilməmişdim. Bəzi səbəblər  
vardı. Amma özüm ayrıca təqdi-  
mat eləməyi istəyirdim. O da son-  
ra alınmadı.

- Çap olunmağa, şöhrətə,  
özünü piar eləməyə elə də mey-  
lli deyilsən?

- Mən, ümumiyyətlə, həvəssiz  
adamam. Bir şeyə bir damcı hə-  
vəsim yaranır, tez də ölü. Əgər  
həmin vaxt ağlıma nəsə gəldi-  
se eleyirəm. "Yox, eşsi qalsın" de-  
dimse ömürlük qalır. Bir də ne qə-  
dər hiss olunmasa da bir az utan-  
caqlıq var məndə. (gülür) Məsə-  
lən, yazılarımı paylaşa bilmirəm.  
Elə biliyim ki, adamların gözünü  
dəng edirəm. Düzdü çox adam  
deyir əksinə onu eləmek lazımdı.  
Amma bir az elə şeydən çəkini-  
rəm. Adamları yormaqdan qorxu-  
ram.

- Bu insanlarla münasibətin-  
də də elədi?

- Yox, insanlarla münasibətim-  
də elə deyil. Dostlarım, mənə ya-  
xın olan insanlar var.

- Ədəbi mühitdən uzaqsən.  
Ədəbiyyat adamları varmı ətra-  
fında? Yoxsa daha çox sada  
adamlarla bir yerdəsən?

- Ədəbi mühitdən də var, real  
həyatın içindən də. Feysbukdan  
tanıyb, dostlaşdığım, doğma olan  
adamlarda var. Yəni mən adamlar-  
dan qaçmırıam. Ola bilər ki, kə-  
nardan baxanda elə görünür. Mə-  
nə lazım olan adamlar həmişə ya-  
nimdadırlar.

- Ədəbi mühitdən kimlərlə  
dostluq edirsən?

- Qadın imzalardan şairə Mə-  
sumə Əhədova. Onunla çox yaxşı  
münasibətimiz var. Esmira Məhi-

# Atamı öldürən adamı da sevərəm...

## Bir adam Aşıq Ələsgərdən necə zövq ala bilsin?

qızı ilə də. Aramızdakı yaş fərginə baxmayaraq o yaş fərgini mən heç vaxt hiss eləməmişəm. Rəbi-qə Nazimqızı ilə yaxşı münasibətimiz var. Ümumiyyətlə, adamlarla problemi olan adam deyiləm. Kimdənsə ya xoşlana bilərəm, ya da xoşum gəlməyə bilər. Özümə problem yaratmağı sevmirəm.

- Azərbaycan ədəbiyyatında qadın imzalar niyə azdır bəs?

- Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, imza azdır. Qadın, ya kişi fərq eləmir. Ola bilər ki, ki-şilər daha çox populyardı. Daha çox üzdə görünürler. Amma söhbət sərf yaxşı nəşrən və poeziyanın gedirəcə məncə, orda cins ayrimı yoxdu.

- Nə vaxtdı əllərimi  
cibimdə isidirəm...

Şeirlərdə yalnızlıq, ayrılıq  
görünür...

- Yox, əksinə. O şeirlərin hamı-  
sı 2012-2015-ci illər ərzində yazı-  
lib. 2015-dən bu yana şeir yazma-  
mışam.

- Belə çıxır 3 ildi şeir yazmır-  
san...

- Daha şeir yazmırəm. Kitabımı-  
da 28 şeir var. Bütün şeirlərim on-  
lardır. Başqa şeirim yoxdur.

- Yazdığınış şeirlərin heç birin-  
dən imtina etmirsən?

- Heç vaxt da imtina etməyə-  
cəm.

- Səncə, şair üçün əsas olan  
istedddadırımi, yoxsa intellektmi?

- Məncə, şair üçün əsas olan  
düşüne bilməkdir. İstedad deyilən  
məfhum tam olaraq mənə çatmır.  
Bir insan düşüne bilirə, intellek-  
tual da olacaq, dünyagörüşlü də,  
şeir də yaza biləcek, hətta yazdı-  
ğını silib ata da biləcek, şeir yaz-  
maya biləcek də, şeir yazmamalı  
olduğunu da biləcek, daha yaxşı-  
sını yaza biləcek. Ümumiyyətlə,  
düşüne bilirə hər şey həll olunur.  
Əsas düşüne bilməkdir.

- Hansı şairlərin şeirlərini  
oxuyanda heç olubmu bu şeiri  
kaş mən yazaydım demisən?

- O qədər olub ki... 1000 imza  
sayaram. (gülür) Bizim ədəbiyyat-  
dan danışmirəm. Dünya ədəbiyya-  
yatını nəzərdə tuturam. Edib Can-  
severin şeirlərində, türk şairlərin  
çoxunda elə şeirlərle rastlaşram

maq barəsində qərrara gəlməmi-  
şəm. "Xalqın Şairi" müsabiqəsi  
mənə maraqlı gəlməyib. Xalqın  
Şairi ifadə olaraq mənə gülməli  
gəlir. Sovet təfəkkürünü xatırladır,  
bu təfəkkürdən zəhləm gedir. Bil-  
mirəm, bəlkə də elə deyil.

- Kəramət Böyükçöl, Ayxan  
Ayvaz, Şəhriyar Del Gerani Sə-



ki, sözün yaxşı mənasında paxılı-  
lıq edirəm. Həsəd aparıram ki, in-  
san necə, bu cür misranı düşünə  
bilər. Ezra Poundun şeirlərində  
olur, Uliyam Batersin şeirlərində  
də... Cox şair var...

- Bəs bizim poeziyadan hə-  
səd apardığın imza yoxdu?

- Bilmirəm, amma Qismətin  
şeirlərinin birinde bir misra vardi:  
"Bakı yalnızlığın paytaxt şəhəri".  
O misranı Qismətə paxılıq eləm-  
işəm. Mənə elə gelir ki, haçansa  
bu misra ağlıma gəlib. (gülür) Ni-  
yəsə o misradan çox xoşum gəlir.

- Fəridə, "Xalqın Şairi" layihə-  
sinə niyə qatılmadın?

- Bir neçə şairin videorolikini  
izləmişəm. Baxmışam, məlumat-  
tim var. Düzünü dəsəm, müsabi-  
qələrə qatılmaq lazımdı, yoxsa  
yox, bu haqda konkret fikrim yox-  
du. İndiyə qədər heç bir müsabi-  
qəyə qatılmamışam. Ahmet Ham-  
di Tanrınar müsabiqəsi var, ora  
məktub yazmışam, ancaq qatıl-

məd Vurğunu, Bəxtiyar Vahab-  
zadəni, Mirzə Ələkbər Sabırı  
təqnid edirlər. Sən bu təqnidlər-  
lər razısan? Klassikləri təqnid  
etmək olar?

- Təkcə klassikləri yox, hamını  
təqnid etmək olar. Heç kəsi, heç  
nəyi bütəşdirmək lazım deyil. Sa-  
dəcə təqnidin yolu var. Təqnid aq-  
resiyya, kin, qusma xarakteri da-  
şımamalıdır. Sevgiyle də təqnid  
etmək olar. Bunu elə edə bilərsən  
ki, insanlarda aqresiyya doğuram-  
sın. Müsahibədən əvvəl dostla-  
rımdan biriyle bu mövzuda danış-  
ındırıq. Tutaq ki, bir səhv eləm-  
işən, qonşunun bağına daş atı-  
san, qonşu da gəlib valideynləri-  
nə şikayət edir, valideyn də qonu-  
şunun yanında sənə şapalaq vu-  
rur, səni soyür, cəzalandırır, bir  
gün də yemək vermir. Belə olanda  
atana, anana, qonşuya acıqlanı-  
san. Özünü alçalmış hiss edirsən.  
Amma bir də var ki atan səni ya-  
nınına çağırıb başa sala, deyə, qon-  
şunun bağına daş atmazlar. Sən

utanarsan onda, neylədiyini başa  
düşürsən. Və sən özün gedib qo-  
nuşdan üzr isteyərsən. Və bir də o  
səhvi etməzsən.

- Fəridə, bir qədər qaribe sual  
kimi səslənə bilər. Amma mənə  
maraqlıdır. Fəridə üçün sevgi  
nədir? Biz bəzən sevgini çərvic-  
cəyə salıb o cürtəqdəm edirik.  
Sevgi belə olmalıdır, elə olmalıdır...  
Nə düşünürsən bu haqda?

- Sevgi çox bütəşdirilib, ilahi-  
ləşdirib. Mən bir yazı da yazmış-  
dım bu haqda. Bize sevməyi, sev-  
gini heç vaxt öyrətmeyiblər. Biz  
sevgini şeirlərdə, kitablarda, film-  
lərdə, qonşuda, orda-burda gör-  
müşük. Bu anlayışı öz həyatımız-  
dan çox, başqalarının həyatlarında  
görmüşük və bizi elə gəlib ki,  
sevgi budur. Və bizim tanıdığımız,  
bildiyimiz sevgi bu olub. Amma  
məncə, elə deyil, nə qədər insan  
varsə o qədər də sevgi növü var.  
Heç kimin sevgisi bir-birinə bə-  
zəmir. Hərə bir cür sevir. Evdə bir  
süfrə arkasında oturduğun, kəlmə  
kəsa bilmədiyin adama səni sevi-  
rəm demək absurddur. Sevgi  
məncə məişət hadisəsidir. Əvvəl-  
cə məişətdə hər şey üst-üstə düş-  
məlidir. O zaman duyğularından  
əmin olursan. Bu sevgidir, ya yox.

- Arzuların var? Nə istəyirsən  
həyatdan? İstər yaradıcılıq ol-  
sun, istər şəxsi həyat...

- Təbii ki, hamının istədiyi şey-  
lər var. Amma mənim ən çox ist-  
ətdiyim şey öz həyatimdə manda-  
rin yetişdirmək və küçəyə çıxıb  
uşaqlara səbət-səbət mandarin  
paylamaq. Ən çox arzulduğum şey  
heç kəsin məni tanımadığı bir yer-  
də yaşamaqdır. Bu hissi bir dəfə  
yaşışdım. Amma fikirləşdiyim  
qədər də gözəl duyuğu deyil. Sıra-  
dan bir hissdir. Bunu yaşayarken  
gözlədiyim qədər zövq almamış-  
dım.

Söhbətləşdi:  
Öğuz Ayvaz